

Müstəqillik dövründə Azərbaycanda dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni və milli təhlükəsizlik sahələrini əhatə edən siyasetinin prioritet istiqamətlərindən sayılan elm və təhsilin inkişafı naminə xeyli işlər görülüb və görülməkdədir.

Ölkəmizdə elmin və təhsilin böyük qayğısı olmuş Ümummilli lider Heydər Əliyevin kursunun layıqli davamçısı Prezident İlham Əliyev son illər Azərbaycanda həm elmin, həm də təhsilin inkişafına, elmi-texniki potensialın qorunub saxlanması və modernləşdirilməsinə, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına, cəmiyyətde alimlərin, elm və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına xidmət eden mühüm ferman və sərəncamlar vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə 5 sentyabr 2009-cu ildə qəbul edilmiş "Təhsil Haqqında" Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasetinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"yanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" ölkəmizdə elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına integrasiyasının təmini baxımından qiymətli sənəddir.

Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı" çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemi yaradılıb. Program çərçivəsində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil almaq hüququna sahib olub. Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird və magistr məbadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil programlarına qoşulma və onların içinde yaxından iştirak etməkdən ibarətdir. Ölkəmizin təhsil müəssisələri

UNESCO, UNİCEF, İESCO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində feal iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkışaf Konsepsiyasında da təhsilde keyfiyyətin yüksəldilmesi üçün stimul-laşdırıcı mexanizmlərin yaradılması, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatlar, eləcə də innovativ fəaliyyəti təşviqləndirən grant maliyyələşdirməsinin tətbiqinin genişləndirilməsi, təhsildə idarəetmənin təkmilləşdirilməsinin davam etdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunması təmin edən idarəetmə modelinə üstünlük verilməsi, bütün növ təhsil müəssisələrinin müstəqilliyyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitesilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyonlu tədbirlərin gerçəkləşdirilməsi, təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətlərinin qabaqcıl beynəlxalq təcrübəye uyğun müəyyənləşdirilməsi, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlərin yaradılması nəzərdə tutulmuş və həmin tədbirlərin xeyli hissəsi gerçəkləşdirilmişdir. Son illərdə təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilin əhatəliliyi əhəmiyyətli dərəcədə genişlənib, I siniflərə qəbul sadələşdirilib, peşə təhsilində islahatlar neticəsində gənclərin peşə təhsilinə marağı ciddi şəkildə artıb, azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda yüksək nailiyətlər əldə edib, diaqnostik qiymətləndirilməsi aparılan yüz minlərlə müəllimin əməkhaqqı artırılıb. Təhsil Nazirliyində korrupsiyaya qarşı ciddi mübarizə aparılır, neqativ hallar aradan qaldırılıb, müəllimlərin işə qəbulunda şəffaflıq təmin olunub, cəmiyyətə əlaqələr daha da yaxşılaşır. Ölkənin təhsil sisteminin Bolonya və Lissabon prosesini qəbul etməsi bu istiqamətdə atılmış ən vacib addımlardan hesab olunmalıdır.

Amma müşahidələr göstərir ki, elmimizdə əsası sayılan təhsilimizin qanedici səviyyəyə yetişməsi üçün reallaşdırılan bütün bu tədbirlər azlıq edir. Yəqin hamı razılışar ki, hazırda ölkəmizdə ali təhsil müəssisələrinin diplomunu daşıyan şəxslər çoxdur. Belə çıxır ki, azərbaycanlıların ümumi savad səviyyəsi yüksək olmalıdır. Lakin həqiqətən belədirmi? Hətta ötəri, viziual müşahidələr belə göstərir ki, yox. Küçələrdə az qala hər addımbaşı kobud or-

Bu fikirdə olanların argumentləri belədir: Kütłəvi ali təhsil istehsal sferasında fehle qüvvəsində deficit yaradır; postsovet ölkələrində ali təhsilin keyfiyyəti aşağıdır; ali məktəblərde təhsil baha başa gəlir; universitetlər tələbələri lazımsız fənlərlə, artıq dərs saatlarıyla yükleyir, məzunlarının sonrakı taleyi ilə maraqlanmır; universitetlərdə eksərən tədris etdikləri fənlə yalnız dərsliklərdən tanış olan "nəzeriyəçi" müəllimlər dərs deyirlər; ali təhsil çox vaxt

alır, əvəzində az verir və s. Etiraf olunmalıdır ki, bu sadalananlarda həqiqətin payı az deyildir. Postsovet ölkələrinin təcrübəsinin az olduğunu bazar iqtisadiyyati mexanizmin təmel ənsürlərindən biri biznes, əmək bazarı və təhsil xidmətidir. Onlar arasında harmoniya iqtisadi təreqqinin

vacib şərtidir. Di gəl, reallıq onu göstərir ki, ölkəmizdə ali təhsilin əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir.

Məsələ burasıdır ki, mərkəzləşmiş planlı iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatında iqtisadi qərarlar yalnız dövlət tərəfindən deyil, həm də fərdlər tərəfindən qəbul edilir. Fərdlər dövləti, hər şeyə qadir olan "sehrli çubuq" hesab etməyərək, öz hərəketlərini faydalılıq və mənfeətlilik prinsipi əsasında quran iqtisadi insanlara çevrilirlər. Belə bir nəticəyə gəlmək olur ki, ölkəmizdə bazar iqtisadiyyatının müvəffəqiyyətli təşkilinin vacib şərtlərindən biri iqtisadi təhsil sisteminin köklü surətdə yenidən qurulması və həyatın tələbləri səviyyəsinə yüksəldilməsidir. Nəzərə almaq lazımdır ki, biliyə əsaslanan iqtisadiyyatda rəqabetlilik və keyfiyyətli həyat bizneslə ali təhsil arasındakı səmərəli bilik mübadiləsində asılıdır. Bu sahə kifayət qədər səmərəli və əhatəli olmadıqda iqtisadiyyatın bir çox aparıcı baza sahələri müasir tələblərə cavab verən kadrların çatışmazlığı

üzündən rəqabətə davam gətirməyərək sıradan çıxır və illərlə toplanmış təcrübə hədə gedir. Ulu öndər Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Təhsil sistemi əvəz olmayan ölkələrin neinki müstəqil təhsil, hətta müstəqil iqtisadi siyaset aparmaq imkanları getdikcə azalır və onlar asılı vəziyyətə düşürələr. Iqtisadi təhsil sistemi seçdiyi və seçəcəyi ixtisasdan asılı olmayaraq bütün şagird və tələbələri ele tərbiye etməlidir ki, onlar gələcəkdə öz fəaliyyətlərini faydalılıq və mənfeətlilik, yeni rasionallıq prinsiplərə əsasında qurunular.

Bildiyimiz kimi, dünyanın iqtisadi cəhətdən ikinci ən qüdrəti dövləti olan Yaponiyanın uğurlarını bu ölkədə təhsilin səviyyəsinin yüksək olması ilə izah edirlər. Tərix boyu Yaponiyada maarifə böyük önəm verilmişdir. Cəmiyyətə yüksək mənsebə can atmaq yapon mentalitetinin əsas xüsusiyyəti, təhsil cəmiyyətin mənəvi dəyeri, dövlət siyasetininə esas prioriteti, "yapon iqtisadi möcüzəsi"nin baza komponentidir.

Yapon şirkətlərinə sadəcə yaxşı hazırlıqlı kadr deyil, həm də düşünən işçilər lazımdır. Iri biznes qurumları ali təhsilə verilən tələbləri müəyyənləşdirirlər. Xarici dil öyrənmək xaricdə iş tapmaq üçün deyil, yapon şirkətlərinin xaricdəki, xüsusən də Avropa və ABŞ-dakı filiallarının idarə edilməsi üçün menecerlərə verilən tələbdər.

Məhz universitet illərində şirkətlər tərəfində seçildiklərinə görə, bir çox yaponlar kiçik əməkdaş kimi əmək fəaliyyətinə başladıqları bir firmada onilliklər boyu işləməyi, həmin firmada rəhbər vəzifəyədək yüksəlməyi, müəssisənin fəaliyyətinin genişlənməsinə töhfə verməyi və məhz ele həmin müəssisədən de təqaüdə çıxməyi, məhz Vətən qarşısında borçları kimi başa düşürərək.

Yapon təhsil sistemi sosial zümrələr arasında fərqlərin götürülməsinə də sıradır. Belə ki, gənc mütəxəssis cəmiyyətin hənsi təbəqəsinin nümayəndəsi olursa, məsələn Tokio Universitetini bitirirsə, məhz həmin universitetin məzunlarının klanının bir üzvünə çevrilir və bu statusu

onun cəmiyyətdə mövqə tutmasına əhəmiyyətli dərəcədə təsir edir.

Məktəb və universitet tədbirlərinin çoxunu şagird və tələbələr özürləri, yəni, elmi rəhbərlərinin köməyi olmadan hazırlayıb həyata keçirirlər. Onlar kamil həyata artıq tam hazır vəziyyətdə keçid alırlar. Yaponiyada dövlət özel məktəblərə subsidiyalar ayırır, uzunmüddətli kreditlər verir. Fasileziz təhsil o dərəcədə stimullaşdırır və o qədər cazibədar görünür ki, 80 yaşlı qoca da cəmiyyətin aktiv üzvü kimi yaşamağa davam edir.

Ölkəmizdə, qabaqcıl Avropa ölkələrinin, ABŞ-in təhsil sistemlərindən də əxz olunmalı təcrübələr çoxdur. İspaniyada universitetlərdə sutka boyunca internetde "virtual sinif" müsəlid olur. Tələbələrə bu vasitə ilə müəllimlər foruma girmək imkanı yaradılır. Avropa təhsilində "akademik azadlıq" prinsipi də geniş yayılıb. Alman tələbə öz dərs planını özü tərtib edir. ABŞ-da təhsil tələbenin fərdi istedadının və marağının üzə çıxmasına önem verir. Özünəməxsusluğ ilə seçilen müasir fransız təhsil sistemi son iki əsrə formalşmaqla dünyanın qabaqcıl təhsil sistemlərindən biri hesab olunur. Onun əsas xüsusiyyəti idarəetmə, tədris forması və pedaqoji iş baxımından müstəqil olan dövlət ali təhsil müəssisələrinin üstünlük təşkil etməsidir.

Ölkəmizin yaxın və uzaq perspektivdə sosial-iqtisadi inkişafının strateji inkişaf xəttini müəyyən edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin xəttin reallaşması mexanizmini də göstərmis, demişdir ki, biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təbliğ olunmalıdır. Danılmaz gerçəkliliklərə dərək təbii resurslarımızı insan kapitalına çeviririk. Odur ki, istər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün digər fəaliyyət növlərində işləyən kadrların-insan kapitalının işinin səmərəlilik prinsipi ilə təşkili üçün müasir iqtisadi biliklər kütłəvi informasiya vasitələri ilə daha geniş təb